

FƏXRƏDDİN CƏFƏROV

Naxçıvan Dövlət Universiteti

E-mail: faxraddin\_cafarov@mail.ru

## AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLLƏRİNDE NAXÇIVANDA SİYASİ VƏZİYYƏT

Məqalədə Azərbaycan Xalq Cumhuriyyəti illərində Naxçıvanda hökm sürən siyasi vəziyyət, ermənilərin burada törətdikləri vəhşiliklər o dövrə aid sənəd və materialların da köməyi ilə geniş şəkildə işıqlandırılmışdır. Həmçinin məqalədə AXC-nin süqutundan sonra SSRJ zamanında tarixi faktların təhrif olunmasına baxmayaraq, müstəqillik dövründə o zaman yaşananlara həqiqi qiymətinin verilməsi, o dövrdə xalqımızın məruz qaldığı həqsizlətləri və böyük zəhmətlərin nəticəsi olaraq əldə olunan Naxçıvanın müxtəriyyətinin böyük səylər nəticəsində dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına geniş yer verilmişdir.

**Açar sözlər:** Azərbaycan Xalq Cumhuriyyəti, Naxçıvan, Araz Türk Cumhuriyyəti, müxtəriyyət, erməni vəhşiliyi, Zəngəzur, Əlinçə.

Bəşəriyyətdə azad yaşayan hər bir xalqın tarixində onun varlığını bildirən ən müqəddəs bir gün var. Bu da həmin xalqın azadlığa çıxdığı İstiqlal günüdür! Azərbaycan xalqının tarixdə belə bir müqəddəs və əziz bir günü 28 Maydır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan edilməsi haqqında 10 yanvar 2018-ci il tarixli sərəncamında deyilir: “1918-ci mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cumhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cumhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlanmışdır...” [1, 2018, 10 yanvar].

Azərbaycan Xalq Cumhuriyyəti illərində yəni, 1918 və 1920-ci illərdə Naxçıvan ölkəsində siyasi vəziyyət bəs necə idi? 1918-ci ilin avvəllərində İran-İraq cəbhəsində ingilislərlə birləşmək istəyən general Andranik Ozanyanın qoşunları İranın Xoy mahalının yaxınlığında türklər tərəfindən ciddi məğlubiyyətə uğrayaraq öz müttəfiqlərindən kömək almaq ümidi kəsməyərək onların İrandakı səfirləri ilə əlaqə saxlayır, lakin heç bir müsbət cavab ala bilmir.

Təcavüzkar kimi Naxçıvan ölkəsinə soxulan Andranik Ozanyan Naxçıvandan başlayaraq Zəngəzur və Şuşayadək olan əraziləri ələ keçirməyə çalışır və 1918-ci il iyunun axırlarında Naxçıvana tərəf qayıdır və Culfa yaxınlığında Culfada yerləşdirir. O, ingilislərlə birləşməyə çalışır. Andranikin ilk toqquşması Araz kənarında yerləşən Yaycı, Aşağı Aza və Kərimquludizə kəndlərində oldu. “Borba” qəzetiinin yazdığı kimi, Yaycı kəndi darmadağın edilib, əhalisi qılıncdan keçirilmişdir. [2, 1918, 17 avqust]. Andranikin ilk təcavüzü Naxçıvan qəzasının Araz çayı kənarında yerləşən Yaycı və aşağı Aza kəndləri olmuşdur. Ermənilər Yayıcı kəndində 4000 nəfərdən çox müsəl-

man əhalisini qırımlılar. Bir sözla desək Andranikin quldur dəstələri Əlinçə və Gilançay boyunca 50-dən artıq kəndləri qarət edərək, əhalisini dərbədə salır.

Sonra isə Andranik tacavüz dəstəsi ilə Naxçıvan qəzasında ən çox əhaliyə malik olan Nehram kəndini mühasirəyə alır. Özünü müdafiə tədbirinə başlayan nehrəmflər son qətraq qanlıları qaladən vuruşmağı qərara alırlar. Çünkü kənddən çıxan yollar kəsilmiş, konarad galana da imkan yox idi.

Andranikin Nehrəmə hücumu haqqında Nehram taborun iştirakçısı və qırımı partizan Heydərli Hasanov əz xatirələrində yazır: "Andranikin qoşunları ilə əsas döyüş İmamzadə tarafından gedirdi. Andranik cəhd edirdi ki, Nehram kəndinin konarından keçib Təzakənddə toplaşan 300 nəfərlük daşnak silahlı dəstəsi ilə birləşsin. Lakin nehrəmflər buna imkan vermirid. Yaxşı silahlanmış dəstələrimiz tabor komandanı Karbəlayı Müxtəliflər arasında mənzil, kəhər atın belində mahşəlləri görür, əhalini döyüş qaldırır, atış nöqtələrinə patron, çörək, su çatdırır" [3, v. 98-105]. Üç günlük qanlı vuruşmadan sonra Andranik qoşunu xeyli tələfədə geri çəkilir. Nehram kəndini yarım mühsasırda saxlayan Andranik əsas qüvvəsi Naxçıvan şəhərinə gəlib, şəhərin şimalında hərbi düşşərgədə dayanır. Naxçıvan əhalisinin sakitliklə təslim olmayağımın görünən Andranik şəhərin hakimi Çəfərşulu xanı, qazisi Şirkərəm ağanı və başqlarını yanna çağırıb təslim olmayı, silahlarıng yığılmamasını tələb edir. Bunu eşidən əhalı iğtişaş qaldırırdılar hər bir vəsiyyə ilə müqavimət göstərir. Ümumiyətlə bir neçə gün vuruşmadan sonra 1918-ci ilin iyulun əvvəllerində Andranik Naxçıvan qəzasını tərk edərək Sissiana – Zəngəzurə çəkilir.

Andranikin qoşunları Naxçıvandın qaçqınan Sirab, Qahab və Kərimqulidə kəndlərinin əhalisini qırıb, canlarını qırtaqlar isə öz yurdularından qaçraqa xilas olmuşlar.

Andranikin qoşunları Sirab kəndinə istiqamət aldıgi vaxt Sirab kəndi ətrafında çoxlu qaçqın toplaşmışdır. Bunkur kəndin özündən, habelə uzaq və ətraf kəndlərdən gələnlər... On beş mindən artıq erməni qulduru silahsız, müdafiəsiz adamların üzərinə hücumu keçidilər. Bir gün ərzində 10 mindən artıq günahsız adam qılıncdan keçirildi. Əgər bu qırıq vaxtı Duzdag tərəfdən açılan top ssəslerini Andranik eşitməsədi, oradan bir nəfər da şəhər qalmaçaydı. Andranik türklərin Naxçıvana gələşəndən duyuq diüb öz atları ilə birləikdə qaçmağa üz tutdu.

Bölkə de tarihi hec vaxt ermənilər tərəfindən tərədiilmiş belə bir vəhşiliyin şahidi olmamışdı. Bu, ermənilərin azərbaycanlılarla qarşı və "Yoldaş" düzənləyində bir-birinən üstüna qalanıñ meyitləri daşıyıb qurtarmaları mümkün olmuşdur. Bu manzara yaxanı hər bir kəs dohşatlı galırı.

Sonra Andranikin quldur dəstələri Naxçıvanın kəndləri olan Qoşadızə, Şəkərabad, Qahab, Zeynəddin, Sirab, Qaraqala və sair kəndlərinin hücum edib əhalini qıraraq kəndləri talan edir, evləri yandırırlar. Ələsciz qalan kond əhalisi Sirab dağına pənah gatırir. Orta toplaşmış 460 nəfər kişi, qadın, uşaq daşnaklar tərəfindən öldürülür [3, v. 98-105].

Andranikin Naxçıvandına qaçmasının sabablərindən biri da Osmanlı türk qoşunlarının Şahṭaxi körpüsündən Naxçıvan torpağına girməsi idi. Türkiyənin 11 və 9-cu hərbi ekspedisiya qoşunları 1918-ci ilin iyul ayından noyabr ayına kimi Naxçıvan ərazisində dayanmışdır.

Ermeni tacavükarlarına qarşı Naxçıvan qəzasına galən türklərin Naxçıvanda Araz-Türk hökumətinin yaradılmasına da xidmətləri böyükdür. Belə ki, Qəmərli hökumətyəsində Rüstə bəy tərəfindən elan olunan Araz-Türk Respublikasının bir neçə nümayəndələri oktyabrın 19-də Naxçıvana gələrək bu xəbərin şəhər əhalisine yetirməklə Naxçıvanda Araz-Türk hökumətinin yaradılmasını və yerli naziirlərin seçilməsini bildirmişlər.

Həmin hadnəsinin şahidi olmuş və Naxçıvan müsəlman milli komitəsinin katibi iş-ləmiş Mirzə Bağır Əliyevin "Qanlı günlərimiz" əlyazmasında qeyd edilir ki, "1918-ci il

oktyabr ayının 23-də Naxçıvan şəhəri Came məscidində Naxçıvan milli komitəsinin sadri Mirzə Nəsurlulla Əmirovun sədrliyi ilə keçirilən iclasın gündəliyində bir çox məsələlərə yanaşı əsas məsələlərdən biri Naxçıvanda Araz-Türk Respublikasının yaradılması və Milli Şurasının təşkil olunması məsəlesi müzakirə edilmişdir [4, s. 83-84].

Bəsləkli, 1918-ci il noyabr ayının 3-də mərkəzi İğdir olmaqla Araz-Türk Respublikası qurulub. Naxçıvan rəsmi paytaxt olmasa da, idarəciliyik, müdafiə işlərinin əksəriyyəti burada yerləşmişdir.

Az sonra mərkəzi Naxçıvana köçən və hökumətin hüdüdləri Eçmiədzin, Uluxanlı, Sərdarabad, Qəmərli, Şərur-Dorəlyaz, Ordubad, Naxçıvan, Mehri və Sturmeli bölgələrini əhatə edirdi.

1918-1919-cu illərdəki çox mürkkəb bir dövrdə yaranmış və fəaliyyət göstərmiş Araz-Türk Respublikasının qısa müddəti fəaliyyəti natiçəsində əldə edilmiş nüaliyyətlər təkəcə o dövr üçün yox, Naxçıvan bölgəsinin sonrakı tələyi və galəcəyi üçün çox böyük əhəmiyyəti malikdir.

1918-ci ilin noyabr ayında İngilis-Amerika qoşunları İstanbul, yunanlar isə Anatolya soxulurlar. Imperialist tacavükarlığını qarşı Mustafa Kamal paşının başçılığı altında Türkiyədə istiqlaliyyət uğrunda müharibə başlığından türk qoşunları Qafqazdan eləcə də Naxçıvan ərazisindən çəkilir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə yəni 1918-1920-ci illərdə ermənilərin Naxçıvan, Şərur-Dorəlyaz və Ordubad bölgələrinə hücumları müdafiəsiz dinc əhalini qırmaq məqsədi güdnə fəsiləsiz müharibə xarakteri almışdır.

Azərbaycan Milli Şurasının və hökumətinin yaranmasının, onların məqsəd və vəzifələrinin izah etmək məqsədi ilə Zaqafqaziyanın azərbaycanlılar yaşayış şəhər və qəzalarda nümayəndəyə heyətlər göndərmək qərara alınır.

O vaxt Naxçıvan qəzasına nümayəndə göndərilmişdir. Azərbaycandan Naxçıvana göndərilmiş nümayəndələr içərisində Mirabbas Bağırovun Naxçıvan sefəri haqqında arxiv sənədlərindən çox geniş məruzəsi vardır. İstdəm həmin məruzədən bəzi sənətləri sizlərə qatdırıdım.

Mirabbas Bağırov 24 yanvar 1919-cu il tarixli məruzəsində yazır ki, "man Naxçıvana göndərələrən Gəncədə hərbi nazirlik tərafından I lay komandiri (polkovnik) və 11 nəfər zabit nümayəndə mənimlə yola düşdü. Onlara əmr edilmişdir ki, yolu elə getsinlər ki, bilinməsin. Biz Karyagino (Cəbrayılov) gəldik. Yollar ermənilər tərəfindən tutuldugundan, biz İraqa keçərək İranda Qohrəman xanla, Uzən kəndində Tağı xan və Əsədulla xanla görüşdük. Onlar biza hörmət və ehtiram göstərirdilər. Onlara Azərbaycan Respublikasının yaranmasından danışdım. Yolüstü Ordubad məktub göndərdim və bildirdim ki, na üçün golmışəm. Araz çayını keşib gördük ki, hazır atlar vardır və bizi qarşılımaqda adam golmışdır. Bizi Ordubad şhli çox tantən ilə qarşısındaydım. Nümayəndələr gəlməklərinin sababını onlara qatdıraraq Azərbaycan respublikasının yaranmasının tarixini izah etdilər.

Ordubad Milli Şurası, İcrayıyya komitəsi və Naxçıvandına təyin olunmuş komandan itələti idarə olunurdu. Ordubad Milli Şurası nümayəndələri protokol təqdim edərək Azərbaycanın birləşmələrini arzuladıqlarını bildirdilər. Ordubada göləndən beş gün sonra Culfaya çıxdıq, oradan da qatarda Naxçıvana gəldik.

Naxçıvanda bizi çox tantanlı qarşılardı. Fevral ayının 22-si saat 12-də biza çatıldırlardı ki, ingilis generali bizi rəsmi görüşdə gözləyir. Mən, polkovnik və generalın yəvari onun qəbuluna getdi. General öküz köməkçi və tərcüməçi ilə oturmuşdu. Orada eyni zamanda yerli hakimiyyətin sadri (Araz-Türk Respublikasının – F.C.) Cəfərşulu xan və onun oğlu hərbi komandan Kəlbəli xan da var idi. General soruşdu ki, biz, nə məqsəd

ila galmış? Menimle görüşe gedən polkovnik izah etdi ki, yerli əhalinin arzusu və hərbi işlərin təşkili ilə əlaqədar, Azərbaycan Milli Şurasının gəndərişi ilə galmış.

General cavab verdi ki, bura əzəzi hələ Azərbaycanın tərkibinə daxil olan hissə deyil və onun kimi məxsus olacaq da hələ malum deyil. Indi bura Ingilterənin general gubernatorluğudur. Azərbaycan hökumətinin bura adam göndərməye ixtiyarı yoxdur. Mən səz qonaq kimi baxıram, qonaq kimi galmışın qonaq kimi de gedə bilərsiniz. Mən generalın icazəsi ilə danışmağa başladım. Mən bütün Avropa xalqlarını tərəfindən, xüsusi ilə ingililər tərəfindən tanımış və qəbul edilmiş kiçik xalqların söz tələyini müəyyən etmək prinsiplərinə izah etdim. Məlumat verdim ki, yerli şəhli, eləcə də bütün müsləmlənlər Azərbaycana hüsün-raqbat bösləyir.

Man qeyd etdim ki, canab general, Ingilterənin alıcı nab nümayəndələrdən biri kimi yerli əhalinin arzusunu hayata keçirəcəyinə inanırıq və ümidi edirik.

General-qubernator söz verdi ki, bərədə Tiflisə yazmaldır və bunun üçün nümayəndələrin adlarını sorusub qeyd eldi. Fevralın 23-də məsciddə xalqın yığınçığı keçirildi. Orada hökumət üzvləri da iştirak edirdilər. Nümayəndələr 20 fevralda təntənəli ziyaflatda na barədə danışmışdırular, bərədə da o barədə (Azərbaycana birləşmək - F.C.) danışmışdır. Xalq onları alışqlarıqları qarşılıqlı yekəndiliklə Azərbaycana birləşmələrini bildirərkən xahiş etdilər ki, öz momurlarını göndərsinlər” [4, v. 83].

1918-ci il iyun ayının 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurasının həmin il nobayr ayının 16-də Bakıda öz işini yenidən barpa edir. İcləsə çıxış edən Azərbaycan hökumətinin sadri Fətəli xan Xoyski Milli Şura üzvlərinə müraciət edərək bildirdi ki, hökumətin müsəlmanlar masclisini çağırmaq üçün hərmiş işinə vaxtı çatmadıqdan Milli Şura bu işi özürünə götürərsin. Milli Şura bu təskil ifəti razılaşır. Noyabrın 19-də Milli Şurannı M.Ə.Rəsulzadənin sadrlığı ilə keçən iclası 120 növbəndən ibarət Parlament yaradıq haqqında Azərbaycan hökuməti tərəfindən təqdim olunmuş qanun layihəsinə qəbul edir. Milli Şura adından onun sadri tərəfindən imzalı “Bütün Azərbaycan shalısına” müraciətnaməsi hazırlanır.

Müraciətnamədən göründüyü kimi Parlamentin açılışı 1918-ci il dekabr ayının 3-nə təyin olunmuşdur. Lakin Bakıda fəaliyyət göstərən rus və erməni milli şuraları bu ərafdə Bakıya gəlmis general Tomsondan istifadə edərək Azərbaycan parlamentinin açılmasına hər vasitə ilə mane olmağa çalışırlar. General Tomsonla aparılmış danışqlarla əlaqədar və qızılardan bütün deputatların vaxtında Bakıya gələ biləməsini nazaarətə alaraq parlamentin ilk iclasının açılışı dekabr ayının 7-na keçirilir. Həmin gün gündüz saat 10-da H.Z. Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş qız məktəbinin binasında Azərbaycan parlamentinin ilk iclası təntənəli suradə açıldı. Parlamentin iclasında Azərbaycan Milli Şurasının sadri M.Ə.Rəsulzadə böyük tövrik nitqi söyləyir. O, deyir: “Bizim qaldırıdığımız bayraqın təx rəngi: türk milli mədəniyyətini, müsləmlən sivilizasiyasının və müasir Avropa demokratik osaslarının simvoludur. Bir kərə yüksəldən bayraq bir dəha enmez”.

1919-cu ilin mart ayının 21-də Novruz bayramı gündündə erməni daşnak qoşunları böyük qüvvə ilə Naxçıvan torpaqlarına basqın etdilər. Bu vaxt ingilis-amerika qoşun nümayəndələri de onlara kömək edirdilər.

Naxçıvana göndərilən ingilis qoşunları Noraşen, Şahtaxt, Naxçıvan, Culfa dəmər-yol stansiyasında və Şərur-Dərələyəz şose yolunda yerləşdirilmişdir. Onların Naxçıvana gəlisişinə əsas məqsədi Naxçıvanı “bitərəf zona” elan edib Ermənistən hökumətiyyətine vermək idi.

1918-ci və 1919-cu ilin əvvəllərində Qəribi Azərbaycanda, eləcə də Naxçıvan bölgəsində erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı edilən soyqırımı, qoşunlar

və içtimai-siyasi hadisələrlə bağlı Azərbaycan hökumətinə məlumat vermək üçün Bakıya nümayəndə heyəti göndərili. Göndərilen nümayəndə heyətinin tərkibində Hüseyn Cavid və var iddi [5, v. 68-69].

Nümayəndə heyətinin məlumatını alan Azərbaycan Nazırılarının sadri Fətəli xan Xoyski 3 aprel 1919-cu il tarixdə Tiflisdəki müttəfiq qüvvələri komandanı general Tomsona məktub göndər. Həmin məktubda F.X.Xoyski yazırı: “İravan quberniyası müsəlman şalısının nümayəndələrinin xahişini nazara alaraq, hökumətimiz vəziviyatları çox ağır olan ermənilərlə töqquşmalar zamanı zorur çəkməş qaçqınların ettiyacını ödəmək üçün 1 min manat ayrılmamasını qərar alyr.

Həmin 1 min manat təyinat yerinə çatdırmaq və qaçqınlara kömək etmək üçün onların vəziviyatı barədə ətrafı məlumat toplamaq məqsədilə hökumətimiz tərəfindən Naxçıvan, Şərur, Sürməli, Vədibəsar və Məllistən rayonlarına Teymur bay Makinski, Rauf bay İsmailov və doktor Qənizadə tərkibli nümayəndə heyəti göndərməsi qərara alınır.

Hökumət nümayəndə heyəti ilə birlikdə müsəlman qaçqınlarının vəziviyatı barəsində hökuməti xəbərdar etmək məqsədilə Bakıya gəlmiş, həmin rayonları müsəlman əhalişinin nümayəndələri Bağır Rəzayev, Məhərrəm Əliyev, Hüseyn Cavid, Əsəd Manafov, Bəhrən xan Əziz Naxçıvanski Naxçıvana qayıdır. Bunları Sızo çatdırırıq, Sız Həzərlərdən xahiş edirim ki, aşağıdakı təlimatları verərsiniz: 1) Nümayəndə heyətinin həmin rayonlara maneəsiz getmisi və qayıtmış haqqı; 2) Ingilis asgərlərinin onları yolda müdafiə etməsi haqqı; 3) Onları köməklik etmək məqsədilə onların yerlərdəki Ingilis hökumətinin adına məktubla təchiz olunması haqqı. Fürsətdən istifadə edib, Sızo öz hörəmtinə bildirirəm F.X.Xoyski” [4, v. 68-69].

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvanə ölkəsində siyasi hadisələrdən biri də Ingilislerin 1919-cu ilde Naxçıvanın “bitərəf zona” elan etməsidir. Belə ki, qeyd etdiyimiz kimi 1919-cu ilin əvvəllərində ingilis imperialistləri Naxçıvanı “bitərəf zona” elan edib daşnak Ermənistənə hökumətiyyətine vermək məqsədilə Naxçıvanın qazasına gəlmışdır.

1919-cu ilin aprel ayında Ermənistəndə ingilis və amerikalıların fəaliyyətdə olan ali komissarı Vilyam Haskell Naxçıvanı “bitərəf zona” elan edib daşnak hökumətinin təbəliyiyyətine verilməsini icra etməyə başlayır və Naxçıvana ingilis və erməni daşnak qoşunu yerdilir. Erməni hökumətinin nümayəndəsi Varsamyan Naxçıvana qubernator təyin edilir.

Naxçıvana gələn ingilis generalı E.Devi 1919-ci il may ayının 5-də Naxçıvan və Şərur qazalarında yaşanan müsəlmanları yüzib mitinq keçirir və bildirir ki, müsəlmanlar Ermənistən hökumətinin rəhbərliyinə təbe olmalıdır.

General E.Devinin irəli sürdüyü bu təskilin hər tərəfi təhlilindən sonra şəhərin nüfuzlu adamlarında Hacı Həsənni mitinqdə çıxış edib demişdir: “Mən şəhər əhalişini adıdan deyirəm, biz daşnak hökumətiyyətinə qəbul edib ona təbe olmayıacaq”. Ingilislerin Naxçıvana yaradıqca ingilis-daşnak hərbi hökuməti əhalişinin milli manlılığını təhqir edir, bir çox demokratik fikirli adamları, hərbi rəsədləri həbs edərək Aleksandropola (indiki Leninokan F.C.) və Sevana sūrgunu göndərmiş və bir çoxunu mühakiməsiz cazaçılanmışdır.

Azərbaycan xarici işlər naziri Mir Yusif Cəfərovun 8 iyul 1919-cu ilde Ermenistanda Azərbaycanın salahiyyətli nümayəndəsi M.Təkinin göndərdiyi teleqramda bunu bir dəha səbət edir. Həmin teleqramda yazılır: “Şərur-Naxçıvan tərəfdə ermənilər repressiya başlamış və kütləvi suradə həbslər etmişlər. Həc bir günahı olmayan görkəmli şəxslərən Mürzəli bəy Baktaşov, Əli Səbri Qasımov, Hüseyn ağa Novruzovu,

Cəfər bəy Yerevanskini, Teymurhəsan Kazimovu höbs edərək Naxçıvandan Aleksandrpola aparmışlar. Hər iki xalqın mənəfəyi nəminqəndən xahiş edirik ki, günahsız şəxslərin azad olunması haqqda tədbir görəsiniz" [6, v. 186].

İngilis-erməni tacavüzkarlarının etdikləri bu cinayətlərə qarşı 1919-cu il iyul ayının ortalarında Naxçıvan Şəhərində və Şərur qazasında üşyan qaldırılır. Üşyan demək olar ki, bütün Naxçıvan qəzasını bütürür. İngilislərin Naxçıvanda yaratdığı başda qubernator Varsamyanı olaqla daşnak hərb hökuməti qovulur. Naxçıvan və Şərurda duran qanızonları poraklaşdırmaqda Naxçıvan ölkəsinin tərk edib qaçır.

Arxiv sənədlərindən aydın olur ki, 1917-ci ilin dekabr ayından başlayaraq 1920-ci il iyun ayına kimi başda Andranik Ozanyanın, Nijdenin, Dronun, Gibbonun, Doluxanovun və başqalarının başlılıq etdiyi erməni quldur dəstələri tərəfindən tezək İravan quberniyasında 200-dən artıq, Naxçıvan, Şərur-Dərəlavaz və Ordubad qazalarında 50-dən artıq müsləmən kəndlərinə basqınlar edilmiş, dağdırılmış, yandırılmış, kənd halisinin oxu dördülümüş, canları qurtarılanlar issa öz yurdlarından didargin düşmüştərlər. Zəngəzur, Naxçıvan, Ordubad, Qarabağ və başqa yerlərdən Azərbaycan Cümhuriyyətinin parlamentinə və hökumətinə göndərilmiş yüzlərlə telegram, məktub və ərizələrdə daşnak quldur dəstələrinin tərəfdarıları vəhşiliklər haqqında məlumat verilirdi.

1920-ci ilin mart ayının 21-də Novruz bayramının birinci günündə 1000 nəfərdən ibarət olan erməni silahlı dəstələri Ordubad qazasının Dütültün, Vənənd, Valever, Xanığa, Dekşar, Ağrı, Gonza, Anabəd, Əylis, Kili, Kotam, Varanet, Dizə, Unus kəndlərinə hücum edərək yandırmış, qarət edib şəhəlinin çox hissəsinin qırılmış və Ordubad şəhərinin mühəsas etmişdir. Ordubadda bir neçə bina yandırılmışdır. Lakin ermənilər şəhərə gire bilməmişdilər. Ordubadlılar yaxşı müdafiə olunaraq ermənilərə böyük itki vermişdilər [7, 1920, 15 aprel].

1918-1920-ci illərdə erməni daşnakları Şərurda 76 kəndi, Vedibasarda 118, Dərələyəzda 74 kəndi, Əlinçəçay və Gilançay boyunca 80-dən artıq kəndi yerlə yekəns etmiş, yandırılmış və əhalisinin çoxunu qırılmışdır [3, v. 744].

Ümumiyyətə ermənilər tərəfindən 1917-1921-ci illərdə İravan quberniyasında 220000-dən çox, Zəngəzur qazasında 200000 və Naxçıvan, Şərur-Dərəlavaz və Ordubad qazalarında issa 73727 nəfər Azərbaycanlı vəhşicəsinə soyqırımı etmişlər [8, s. 81].

1920-ci il aprel ayında Azərbaycanda vəziyyət gərginləşir. Bu vaxt XI Qızıl Ordu Denikin ordularının qalğıclarını möglüb edərək Azərbaycan Cümhuriyyətinin şimal sərhədine yaxınlaşdırır. F.X.Xoyski aprelin 15-də Sovet Rusiyası hökumətinə öz hökuməti adından nota verərək Azərbaycanın təhlükəsizliyindən narahat olduğunu bildirid. Onun notası cavabsız qalır. Aprelin 27-də XI Qızıl Ordu Azərbaycan şəhərlərino keçərə Bakıya doğru hərəkət etdi. Bolşeviklərin real sürətdə hökuməti ələ almasına imkan yaranır. Elə həmin gün Azərbaycan parlamenti hökuməti bolşeviklərə taslim etmək məsaləsinə müzakirə edir və son iclasında hökuməti qan təkmədən vermiş haqqında qarar qəbul edilir. Həmin qararda deyilir: "Sizi 27 aprelde göndərilmiş tarixi məktubunu müzakirə etdikdən, onun məzmunun yaşadığımız anla tutusdurduğundan sonra və tərafımızdan seçilmiş komissiyyaya aşağıdakı məsələlərə dair taklifinizi nəzərə alaraq:

1. Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın istiqalılıyati saxlanıllar;
2. Azərbaycan kommunist partisi hökumətin yaradılması müvəqqəti orqan olacaqdır;
3. Hər hansı bir xarici təzyiqdən asılı olmayaraq Azərbaycanın yekun idarə forması Azərbaycan Föhlə, Kəndli və Əsgər Deputatları timsalında Azərbaycan ali qanunverici idarəsi tərəfindən müəyyənləşdirilir;
4. Bütün hökumət idarələrinin qulluqçuları öz yerlərində qalırlar, yalnız yüksək vəzifə tutan şəxslər dayisdirilirlər;

5. Yeni yaranmış müvəqqəti kommunist hökuməti və parlament üzvlərinin həyatlarının və əmlaklarının toxunulmazlığına zəmanət verir;
6. Qızıl Ordunun Bakıya vuruşla daxil olmasının qarşısının alınması üçün tədbirlər görülcək;
7. Yeni hökumət Azərbaycanın müstəqilliyinin tapdalanması məqsədi ilə edilən hər hansı bir xarici qüvvələr qarşı sərəncamında olan bütün vasitələr qətiyyətli tədbirlərlə mübarizə aparacaq.

Mir Yusif Cəfərov – Parlamentin sədri  
Vəkilov – Dəftərxana müdürü".

Həmçinin son iclasın qərarında göstərilirdi: Hakimiyət bu şərtlər bolşeviklərə təslim edilir ki, Azərbaycanı idarə edəcək Sovet hökuməti onun tam istiqaliyətini qoruyub saxlaşın".

XI Rus Ordusunun 28-ci diviziyasının I və II atlı polkları Korpusdan, Babatbatdan və Biçənək aşırımdan, Şahbuzdan, Çəhrədən keçərək 28 iyul 1920-ci ildə Naxçıvana daxil olması və Naxçıvanda inqilab komitəsinin yaradılmasından sonra A.Şadliniskinin təşkil etdiyi "Qırmızı Tabor" və "Naxçıvan polkunun" qəhrəman döyüşüllərinin aparıldığı mübarizə notcasında 1920-ci ilin noyabr ayının axırları və dekabr ayının əvvəllərində Naxçıvan, Şərur və Ordubad qazaları erməni daşnaklarından demok olur ki, tama-milə tomizlənir.

Ulu öndərimiz Həydar Əliyevin 1998-ci il 30 yanvar tarixdə imzaladığı sərəncamda deyilir: "Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin içtimai və siyasi şəraitdə fəaliyyət göstərməsdir. Bu dövlətin qısa bir müddədə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyətindən, siyasi və dini mənşəyistindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara barabən hüquqlar verilimisi, dövlət sərhədlerinin müsəyyən olunması, Azərbaycanın dövlətçiliyi attributlarının qəbul edilməsi, ana dilinin dövlət dili olan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zamanı yaratmışdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbçi quruculuq sahəsində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətinin əks etdirən əsas istiqamətlərindədir".

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaq Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın içtimai fikir tarixində, Azərbaycan xalqının dövlət suverenitəyinin bərpası yolunda layiqli yer tutur.

## ƏDƏBİYYAT

1. "Azərbaycan" qəz., 2018, 10 yanvar.
2. "Borba" qəz., 1918, 17 avqust.
3. NMR DA: f. 582, s. 1, iş 40.
4. NMR DA: f. 314, s. 5<sup>a</sup>, iş 73.
5. NMR DA: f. 314, s. 5<sup>a</sup>, iş 71.
6. NMR DA: f. 314, s. 5<sup>a</sup>, iş 74.
7. "Azərbaycan" qəz., 1920, 27 aprel.
8. Naxçıvan jurnalı (İctimai-siyasi, ədəbi-bədii jurnal). 2005, № 2, s. 81.

## ПОЛИТИЧЕСКАЯ СИТУАЦИЯ В НАХЧЫВАНЕ В ГОДЫ АЗЕРБАЙДЖАНСКОЙ ДЕМОКРАТИЧЕСКОЙ РЕСПУБЛИКИ

В статье с помощью документов и материалов, относящихся к тому периоду, широко освещается политическая ситуация, царившая в Нахчыване в годы Азербайджанской Демократической Республики, и зверства, творимые здесь армянами. А также в статье много места уделено доведению до внимания мировой общественности, какого труда и великих усилий стоило получение автономии Нахчывана; несмотря на искажение исторических фактов после падения АДР и во время СССР, в период независимости дана реальная оценка людям, жившим в то время, и несправедливостям, которым подвергался тогда наш народ.

**Ключевые слова:** Азербайджанская Демократическая Республика, Нахчыван, Аразско-Тюркская Республика, автономия, зверства армян, Зангезур, Алинджас.

Fakhraddin Jafarov

### POLITICAL SITUATION IN NAKHCHIVAN DURING THE YEARS OF THE AZERBAIJAN DEMOCRATIC REPUBLIC

The political situation prevailing in Nakhchivan in the years of the Azerbaijan Democratic Democratic Republic and the atrocities committed here by Armenians are widely covered in the paper with help of documents and materials relating to that period. Also a lot of space is given here to bringing to the attention of the world community, what labor and great efforts cost the getting of autonomy of Nakhchivan; despite the distortion of historical facts after the fall of the ADR and during the USSR, during the period of independence a real assessment was given to the people who lived at that time and the injustices that our people were then subjected to.

**Keywords:** National Republic of Azerbaijan, Nakchivan, Turkish Republic of Aras, autonomy, Armenian atrocities.

(Akademik İsmayıł Hacıyev tərəfindən təqdim edilmişdir)